

Soyqırımı haqqında bütün tarixi həqiqətlər üzə çıxarılmalı və dünya ictimaiyyətinə çatdırılmalıdır

“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusuna həsr olunan III Beynəlxalq elmi konfransda birgə fəaliyyətin vacibliyi vurğulanıb

Aprelin 8-də Şamaxıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Həyətinin, AMEA-nın Tarix İnstitutunun, Türkiyə Cumhuriyyəti Atatürk Araşdırma Mərkəzinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda III Beynəlxalq elmi konfrans işə başlayıb.



Çıxışlarda qeyd olunub ki, daşnaklar “böyük Ermənistən” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsəbkarlıq siyaseti yeridiblər. Əsrlər boyu, xüsusilə 1918-ci ilde ermənilər Bakıda, Quba-da, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvanda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insani - qocanı, qadını, uşağı, gənci xüsusi amansızlıqla qətlə yetiriblər. Dünya tarixində 1914-1918-ci illerdə ermənilərin törətdikləri soyqırımları qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları, qadınları və qocaları amansızcasına, namusu və heşiyəti alçaldılaraq ən qəddar üsullarla məhv edilməsi faktlarına təsadüf olunmur.

Sonra konfrans işini “Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımları”, “Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1918-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya və Salmas bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı üç bölmədə davam etdirib.

Bölme iclaslarında Azərbaycan tarixçiləri ilə yanaşı, Albaniya, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan və Polşadan olan alimlər məruzələrlə çıxış ediblər. Mütəxəssisler erməni vəhşiliklərinin daha dəqiq və dolğun araşdırılması üçün birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Konfransda bu məqsədlə AMEA-nın Tarix İnstitutu ilə Rusiyadan bir sıra müvafiq elmi müəssisələri arasında birgə araşdırılmaların aparılması dair müqavilələr imzalanıb.

Beynəlxalq elmi konfransda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Tədbir iştirakçılara Azərbaycan Prezidentinin ictimaiyyəsi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasetinin mərhələləri” adlı kitabı paylanılib.

Konfrans işini aprelin 9-da davam etdirəcək.



Əvvəlcə konfrans iştirakçıları mövzu ilə bağlı təşkil olunan sərgiyə baxış keçiriblər.

On ölkədən alimlərin qatıldığı beynəlxalq tədbirdə Azərbaycanın dövlət himni səslendirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik süsutla yad edilib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxub. Müraciətdə insanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımıının dərindən və hərəkəflə öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğu vurgulanıb (*Müraciət qəzetin bugünkü nömrəsində dərc olunur*).

Konfransda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə

köməkçisi Əli Həsənov diqqətə çatdırıb ki, təkcə XX əsrde azərbaycanlılar 4 dəfə - 1905-1906-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmə siyasetinə məruz qalıb. Uzun illər gizlədilən, arxivlərdə məhv edilən soyqırımı faktları, tariximizin qaranlıq sehifeləri daha ətraflı araşdırılmalı, həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu baxımdan beynəlxalq elmi konfransın əhəmiyyətini vurgulayan Əli Həsənov qeyd edib ki, tədbir həm elmi, həm də siyasi baxımdan önem daşıyır. Soyqırımına həsr edilen beynəlxalq elmi konfranslar geləcəkdə bu dəhşətli faciəni yaşıyan digər bölgelərdə də keçirilməli, tarixi həqiqətlər üzə çıxarılmalı və dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, XX əsrde Azərbaycan xalqına və ümumən türklərə qarşı Şərqi Anadolu, Qafqaz və Orta Asiyada dəfələrlə ağır, dəhşətli soyqırımı və deportasiya siyaseti həyata keçirilib. Hazırda Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənməkdən, saxta erməni təbliğatının qarşısının alınmasından və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir.

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, 1914-1918-ci illərdə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisine qarşı törətdiyi qırğınlardan dünya tarixində ən dəhşətli soyqırı-

mlarıdır. Ümmummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanını xatırlanın Y.Mahmudov vurğulayıb ki, bu sənəd tariximizin qaranlıq sehifelərinə işq salan ilk rəsmi hüquqi sənəd kimi böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Azərbaycanda baş verən soyqırımlarına dair araşdırılmalara daim dəstək olur. Bu da tarixi obyektiv tədqiq etməyə imkan yaradır.

Plenar iclasda Şamaxı Rayon icra Hakimiyyətinin başçısı Asif Ağayev, Türkiyədən professor Selma Yel, Almaniyadan professor Johannes Rau, Rusiyadan Igor Turitsin, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıllı Hacıyev və başqaları çıxış ediblər.